

*Tolga ÖZGENÇ***YENİ MEDİANIN ÖZÜ İLƏ GÖTİRDİYİ MÜBAHİSƏLƏR****XÜLASƏ**

Bu məqalədə texnologiyanın inkişafı ilə jurnalistikada formalasən "yeni media" anlayışı və ondan sonrakı müzakirələrdən bəhs edilir. Yeni medianın nə olduğu, məzmunu və bu media sistemi ilə ənənəvi anlayışların necə dəyişdiyi izah olunur. Ənənəvi jurnalistlərin texnoloji jurnalistika sayəsində dəyişən iş prinsipləri, oxuyucunun mobil telefon və internetin köməyi ilə jurnalist olması və bundan sonra müzakirələrə yer verilmişdir. Müzakirələrdən texnologiyanın inkişafı ilə başlayan yeni medianın ənənəvi jurnalistliyi sixıldırb aradan çıxarmayacağ, bəzi davranış dəyişikliklərinə səbəb olacağ, bunun reallaşması ilə ənənəvi jurnalistikən daha da güclənəcəyi nəticəsinə gəlinmişdir.

**Açar sözlər:** Texnologiya, yeni media, jurnalist, qəzet, blog, mobil telefon, internet

**SUMMARY**

This article discusses the concept of "newmedia" which was formed in news reporting with the development of technology and its subsequent discussions.

What new media is, its content, the change of traditional concepts with this media is also described in the article.

The article focuses on such issues as the changing working conditions of the traditional journalist with technological journalism, the formation of new journalist's roles due to the availability of smart phones and the Internet, as well as subsequent disputes.

Discussion resulted that technological development will not push the traditional methods of the journalist into the background and it just will lead to changes in approaches, and in turn will strengthen the generally recognized methods of media activity.

**Keywords:** Technology, newmedia, reporter, newspaper, blog, mobile phone, internet

Sürətlə inkişaf edən texnologiyanın yaratdığı imkanlarla formalasırılan "yeni media" dedikdə, mobil telefon da, digital televiziya sistemi də. blog da bu anlayışda öz əksini tapır. Bu gün bütün bu texnologiyalar arasında ilk yeri şəbəkələrin anası hesab olunan internet tutur. Internetin həyatımıza daxil

olması ilə bütün məlumat işləniləbilə hazırlanması və mübadiləsi prosesində yeni dövrlər qədəm qoyuldu.

Internet telefon, kompüter, televizor, radio, qəzet/jurnal kimi bütün vəsitələri bir yerə toplayaraq xəbərin əsas məcrasına çevirdi. Bu yeni məcra öz xarakteri etibarılıb yeni problemləri də özü ilə bərabər gətirdi. Ənənəvi jurnalistlərin internet jurnalistikası ilə əlaqədar ən çox tənqid etdikləri məsələ internet şəraitindəki məlumatların "etbarlı olmamasıdır".

Köhnə nəsil jurnalistlər internet jurnalistlərinin xəbər məsələsində inanılmayacaq dərəcədə bir-biri ilə yarışmaları səbəbi ilə informasiya mənbələrinin etibarlılığını, hazırladıqları xəbərin doğruluğunu, düzgünlünü yoxlayacaq vaxtları qalmadığını qeyd edirlər. Həmçinin bir çox formatda xəbər yayımlama məcburiyyətinin də jurnalistikən keyfiyyətinə zərər verə biləcəyini düşünürülər.

"New York Times" qəzetinin redaktorlarından və yazarlarından Maykl Oreskesə görə isə sürətli olmaq tələbi keyfiyyəti jurnalistikaya və əsas standartlara meydand oxumamalıdır:

"Internetdən çox-çox əvvəl Beynəlxalq İnfomasiya Servisinin əsas qaydaları siyahısında infomasiyanı birinci qəbul etmək və darc etmək ilk sıradə gəlirdi, lakin bundan da əvvəl doğru olduğundan əmin olmaq, düzgün şəkildə dərc etdirməkdir... Web sayti bu sadə redaktor qaydasını dəyişdirə bilməz. Hər hansı bir məsələnin doğru olduğuna əmin olmadan infomasiyanı yayımlamamalısınız". (FIU, Miami, 2001)

Internet jurnalistikasındaki "ən sürətli olma" yarışı həqiqətən də problem yaradır. Redaktor "infomasiyanı ilk verən olmaq" ilə "jurnalistikən tələb etdiyi kimi yaxşı yoxlayan, lazım olan bütün düzəllişləri edən şəxs olmaq" arasında qalır. Xəbərin sürətli verilməsi məcburiyyətinin artması ilə birləkə şəhər etmə, daha az aşarlılmış və yoxlanılmış xəbər yayımlama ehtimalı artır. Internetin təmin etdiyi alternativ məzmun bərabərlik, hər növ mənbənin əlçatan olması baxımdan "mükəmməl" olsa da, hər tərəfdən axıb gələn infomasiya qarşısında ilk növbədə belə bir sual yaranır: "Kimi inanacağam?"

Internet bir tərəfdən haqsızlığa dütar olanların, əzilmiş kütlələrin və ya böyük mediadan kənardə qalanların, hətta fərdlərin səslərini duyurmaları üçün lazımi şəraiti yaratdığı halda, bir yandan da yalan, səhv, tam olmayan xəbərlərə, dedi-qodulara, şor atmalarla da imkan yaradır.

"Hər kasın internet vasitəsilə xəbər yaza bildiyi və ya xəbər görüntüsü yarada bildiyi bir dövrda tabliğat ilə öz təsdiqini tapmış məlumatı birindən ayırmak dəha da çətinləşir." (Blackledge, 2007)

Internet jurnalistikasına inamsızlığın bir səbəbi də mənbə kimi ümumiyyətlə internetdən istifadə olunmasıdır. Lakin bu gün kağız formatındaki qəzetlərdən televiziya kanallarına qədər jurnalistlərin müraciət etdiyi ən mühün mənbə yenə də internet saytları, bloqlardır.

İnternetin hamının stolunun üstünde, cibinda özüne yer etmesi ilə xəbər saytları bir-birinin ardınca açılmağa başladı. Belə olan halda jurnalistikə sektorunda ən çox müzakirə edilən məsələ "Qəzetlər aradan çıxır mı?" suali oldu. Bu sual sektorun yeni mediadan sonra ən müthüm gündəlik maddəsinə çevrildi.

Onsuz da hər yeni texnologiya, hər yeni məlumatı əldə etmə kanalı açıldıqda, onun insanların həyatına necə təsir göstərəcəyi məsələsində çox sayıda proqnozlar verilir, məsələ uzun müddət müzakirə edilir.

Telefon səbəbi ilə məktubların, açıqcaların və təşəkkür mesajlarının əhəmiyyətini itirəcəyi və bunun da savadlılıq səviyyəsinin azalmasına səbəb olacağı (Straubhaar ve Larose, 1997, s. 436) və ya video təqdim edənlər və kasetlərlə birləlikdə kino sektorunun sıxışdırılmasından aradan çıxarılaçığı kimi proqnozlar bəhs etdiyimiz mübəlgəli proqnozların bir qismını təşkil edir.

Lakin qəzetlərin çox olacağını dair bu yeni proqnozun möhkəm əsasları da vardır. Bu gün internetin hər kasə xüsusi mövzular vera bilən, tematik kanallarla dolu, istifadəçinin dostu saytları qarşısında qəzetlər etimadi, işi bilmələri və xüsusi xəbərləri ilə öz ayaqları üzərində durmağa çalışır. İstifadəçisinin dünyasının hansı nöqtəsində olursa-olsun, dərhal çata bilmə imkanına malik olan internetin informasiya ötürmə baxımından qəzetlər nisbətən çox böyük üstünlüyü vardır.

Hal-hazırda dünyada qəzetlərin əksəriyyəti azalan tirajlardan, artan xərcəldən və bunların müxbir ştatlarına təsir göstərməsindən şikayət edirlər. Internet yüksək tempdə inkişaf etməkdə, ətrafindakı hər şeylə birləşərək hər şeyi olduqca tez dəyişdirməkdədir.

Mobil telefonlarla başlayan mobil rabitə imkanları və infrastruktur imkanlarının artması ilə kompüter, radio, televizor və Telekom cihazlarının yerinə yetirdiyi bütün funksiyaların kiçik mobil rabitə vasitəsi tərəfindən təmin olunmasını mümkün edir.

Digər tərəfdən elektron mürəkkəb (e-ink) adlandırılın texnologiya ilə eynilə kağız kimi daşına bilən, bükülə bilən, qatlana bilən ekranın mümkün olması "qəzet almaq" anlayışını aradan qaldıracaq xarakterədir.

"Gələcəyin qəzeti necə olacaq? Qəzeti gələcəyi varmı?" sualına "New York Times Magazine"dən Max Frankelin verdiyi cavab maraqlıdır: "Bu sualın cavabı qəzet (newspaper)\* ilə nə demək istədiyinizdən asılıdır. Xəbərmi? Kağızmı?"

"Qəzet" sözü ilə Kanadada ağaclarдан əldə edilib emal olunduqdan sonra şəhər mərkəzlərindəki fabriklərə yük maşınları ilə daşınan və sonra müxtəlif yerlərə yayılmış oxuyuculara çatdırılmaq üçün yenidən yük maşınlarına yükənən, üzərinə mürəkkəbə yazılmış yazıların çap edildiyi yüksək xərc tələb edən kağızı nəzərdə tutursunuzsa, bunun sonunun o qədər da parlaq olmadığını deyə bilərem. Yaxın gələcəkdə digital texnologiyalarla təkmilləşdirilmiş kağız məhsulunun o qədər də yaxşı gələcəyi olmayacağı düşündürəm".

Gündəlik digital material sizə daha sürətli, daha ucuz, daha zəngin və arzu edilən şəkildə çatdırılacaq. Onu istənilən yerdə endirə biləcək (download) və onu jurnal böyüklüyündəki portativ planşetdən oxuya biləcəksiniz və ya printerdən siza kağız təəssürtü yaranan elektron sahifələrin üzərində istadiyinizi qədər aça biləcək, lakin fərdi kompüterinizdə ondan sonsuza qədər təkrar-təkrar istifadə edə biləcəksiniz. Bütün bunların möcüzəvi bir xüsusiyyəti yoxdur, texnologiya artıq olımızın altındadır... (Frankel, 2000'den aktaran Özçağlayan 2008, s.151-152)

Müxtəlif rəylərə baxıldığda, qəzetlər qalacaq, bəlkə də daha da güclənocək, lakin məcralarının dəyişəcəyi bir həqiqətdir. Qəzetlər kağızdan internete, yeni rabitə mühitlərinə transfer olacaq. Kağız isə bu qədər güclü olmasa da, jurnalistikə baxımından yaşamağa davam edəcək, lakin kağız formata dəha az üstünlük veriləcək.

Müzakirə mövzusu olan başqa məsələ isə yeni qaydada xəbər yaratmaqdır. Bezi proqnozlara görə gələcək 5 il ərzində xəbərlərin 50%-ni ictimaiyyət yaradacaq. Başqa sözlə vətəndaş jurnalistikasının əhəmiyyəti artacaq.

Bloqların artması və vətəndaş jurnalistikasının böyük mediya təmsil olunması ilə "artıq hər kasə jurnalist olduğu", "peşəkar jurnalistlərin taxt-tacının zəifləyəcəyi", başqa sözlə hansı xəbərin, fotosəklin necə daxil olacağına qərar verən redaktorlara, rəhbərlərə ehtiyac qalmadığı" müzakirə olunmağa başlıdır.

"Bir web saytına ictimaiyyətin oxuya bilməsi üçün informasiya göndərən hər kasın jurnalist və ya heç olmazsa, potensial jurnalist kimi xarakterizə edilə bilməsi ilə əlaqədar postmodern istək, tendensiya olduğu" (Hirst və Harrison, 2007, s. 256) kimi, əksinə bütün bu iştirakın jurnalistləri dəha da gücləndirəcəyinə dair fikirlər də bildirilməyə başlamışdır.

Burada iki növ vətəndaş jurnalistikasından bahs edilir. Birində mobil telefon jurnalistikasına oxşar, bir hadisəyə şahid olan və bu hadisə ilə bağlı informasiyanı (yazılı, şifahi məlumat, təsvir, səs qeydi) müəyyən bir media qurumuna tören şəxslər nəzərdə tutulur. Onlar eyni zamanda şərhələri, fikirləri ilə yənə də media orqanlarının web saytlarında hər zaman özlərinə yer tapan istifadəçilər də ola bilər. İkincisində isə bloqlar və bloqqerler nəzərdə tutulur.

Bu müzakirədə əvvəlcə belə bir cəhəti qeyd etmək lazımlı gəlir. Jurnalist yazdığı, dərc etdiyini materialın doğru olmasına diqqət edən şəxsdir (FIU, Miami, 2001)

Ənənəvi jurnalistlər də bəzi bloqqerlərin qarşılaşdıqları hadisəni "görəsan doğru və səhvsizdirmə?" deyə baxmadan, ya də o xəbəri dərhal yayımlamanın doğuracaq nəticələri düşünmədən yayımlamalarından şikayət edirlər.

Internet jurnalistikasının tətbiq olunduğu böyük qurumlarda da sürətli olmaq, xəbəri ilk yayan olmaq kimi meyarlarla bağlı eyni problemlər yaşanmaqdadır.

Bunların tam əksinə olan başqa bir fikir də irəli sürülə bilər. Bu gün mediaya, xüsusilə də böyük media təşkilatlarının yayım orqanlarına qarşı etimadsızlıq var.

Əksər oxuyucular qəzetlərin obyektiv, yüz faiz doğru və cəmiyyətin mənafeyini düşünərək yayılmışlığına inanır. Ən mühüm və ictimaiyyəti maraqlandıran məsələlərdə də jurnalistlərin öz qurumlarının mənafelərinin zərərinə xəbərlər yayımlamayacağını düşünürələr.

Məhz internet bu məqamda dövriyyəyə daxil olur. Artıq istifadəçilər müəyyən bir hekayənin hissələrini özləri birləşdirə bilir. Oxuyucu internetdəki məlumatlarla həmin xəbərin doğruluğunu yoxlaya bilir.

Bu bir həqiqətdir ki, jurnalistlərin xalqın hansı xəbərləri qəbul etməsinin lazım gəldiyi, hansını bilməsinə ehtiyac olmadığı haqqında qərar qəbul etmək rolu artıq jurnalistikən mütləq xüsusiyyətlərindən biri deyildir. (**Kovach ve Rosenstiel, 2007, s. 18**)

Bununla əlaqədar olaraq qapı gözətçilərinin əhəmiyyətinin azaldığından bəhs edilir. Oxuyucunun internetdəki limitsiz informasiyadan istifadə edərək “öz qəzetini” hazırlama imkanı əldə etdiyi deyilir.

Nəticə etibarilə bu müzakirələrdə qeyd olunan fikirlər hələlik ehtimallardan ibarətdir. Lakin hal-hazırda əvvəldə də qeyd edildiyi kimi vətəndaş jurnalistikası peşəkar jurnalistika ilə müqayisə edilməməlidir.

Ən azı bundan sonra da uzun müddət jurnalistlər peşəkar kimi öz işlərinə davam edəcəklər. Hətta bu qədər rəngarəng informasiya dənizində kimə etibar edilməsi bilinmədiyi vaxtda, həmçinin əvvəldə də qeyd edildiyi kimi markaların, tanınmış və etibar edilən adların əhəmiyyəti artacaq, bu orqanlardakı redaktorların da əhəmiyyəti daha çox artacaq.

Redaktorların işinin azalacağından bəhs etmək isə mümkün deyil. Əksinə oxuyucu şərhlərinin və vətəndaş jurnalistikasının artdığı bir şəraitdə redaktorların da seçimdən yoxlamağa qədər işləri artacaq.

Nəhayət şərhlərin və böyük qurumlarla paylaşılan xəbərlərin, bloq yazılarının da hansılarının internet qəzetinə necə daxil olacağı haqqında redaktorlar qərar qəbul edəcəklər.

Yeni medianın təqdim etdiyi bloqlar və mobil telefonlar hər kəsi jurnalist etməyəcək. Lakin jurnalistlərin daha da püxtələşməsini və güclənməsini təmin edəcək. Hər kəsin xəbər ötürə bildiyi, fotosəkil çəkə bildiyi, fikirlərini bölüşdürüb bir mühitdə peşəkar jurnalistlərin özünəməxsus olduqlarını göstərmələri üçün jurnalistik prinsiplərini daha yaxşı bilən, tətbiq edən olmalarına ehtiyac duyulacaq. Daha çox etimad edilən olmaq üçün daha çox məlumatlı və mənbələrə daha yaxın şəxslər olacaqlar. Keçmişdəki mütəxəssis-jurnalistik və tədqiqatçı-müxbirlik günləri geri qayıdacaq.

## ƏDƏBİYYAT:

- 1- The School of Journalism and Mass Communication at Florida International University (FIU). Miami.(2001)
- 2- Blackledge, Brett J. (2007). Newspapers' Niche: "Dig Deeply Into Local Matters". Nieman Reports. 2007.
- 3- Joseph Straubhaar - Robert Larose Communications Media In The Information Society. Kaliforniya: Warsworth. (1997)
- 4- Mehmet Özçağlayan- Gazetelerin Gelişimi ve Gazeteciliğin Geleceği (Yeni Teknolojiler ve Medya Ekonomisi Açısından Genel Bir Değerlendirme). Marmara Üniversitesi İletişim Fakültesi Dergisi. (2008)
- 5- Martin Hirst-John Harrison, "Communication and New Media" (2007)
- 6- The School of Journalism and Mass Communication at Florida International University (FIU). Miami.(2001)
- 7-Kovach, Bill ve Tom Rosenstiel The Elements of Journalism. New York-ABD: Three Rivers Press. (2007)